

7(103)-250/15

Q RAR
Bak, Apellyasiya Mhk m sinin Cinay t Kollegiyas,

20 may 2015-ci il

Bak, h ri

**Hakiml r - Vaqif nv r o lu Mursaqulov (s drlik ed n v m ruz çi),
Mirpa a Süleyman o lu Hüseyinov v H s n Hüseyin o lu hm dovdan ibar t
t rkibd ,**

M hk m iclas katibi - K rim Bah ddin o lu Xudayevin,

Prokuror - Azərbaycan Respublikas, Ba Prokurorlu unun Dövl t ttiham,n,n
Müdafi si üzr dar nin prokuroru R sul Elçin o lu Abbasovun,

M hkum - XXXnun v onun müdafi çisi Hüseyin Yav r C f r o lunun
i tiraklar, il ,

21.11.1979-cu il tarixd Masall, h rind anadan
olmu , Azərbaycan Respublikas,n,n v t nda ,, orta
t hsilli, evli, vv ll r m hkum olunmam, , Masall,
h ri, M. zizb yov küç si, 19 sayl, evd ya am, ,
L nk ran A ,r Cinay tl r M hk m sinin 05 aprel
2013-cü il tarixli hökmün sas n, Azərbaycan
Respublikas,n,n CM-n,n 228.1, 233, 283.1, 315.2,
324-cü madd l ri, AR CM-n,n 66.3-cü madd si il
t qsirli bilinib, 8 (s kkiz) il müdd tin azadl,qdan
m hrumetm c zas,na m hkum edilmi , c zas,n,
ümumi rejimli c zaç km mü ssis sind ç km kl ,
c zas,n,n vv li 09.09.2012-ci il tarixd n, c zas,n,n
sonu 09.09.2020-ci il tarixd n hesablanmaqla AR N
PX-n,n H bsxanas,nda c za ç k n

m hkum XXXnun c zas,n,n ç kilm mi hiss sini ç km k üçün h bsxanaya
keçirilm si bar d AR N PX-n,n 14 sayl, c zaç km mü ssis nin t qdimat,n,n
t min edilm sin dair Bak, h ri Qarada Rayon M hk m sinin 19 mart 2015-ci il
tarixli, 7(002)-137/15 sayl, q rar,ndan m hkum XXX t r find n verilmi apellyasiya
ikay ti üzr Bak, Apellyasiya M hk m sinin binas,nda aç,q m hk m iclas,nda
baxaraq,

M Ü Y Y N E T D I :

AR N PX-n,n 14 sayl, c zaç km mü ssis sinin müdriy ti t qdimatla müraci t ed r k m hkum XXXnun ç kilm mi qalan c zas,n,n 03 (üç) ilini ç km kd n ötrü ümumi rejimd n h bsxana rejimin keçirilm sini xahi etmi dir.

Bak, h ri Qarada Rayon M hk m sinin 19 mart 2015-c, il tarixli 7(002)-137/15 sayl, q rar, il m hkum XXXnun c zas,n,n ç kilm mi hiss sini ç km k üçün h bsxanaya keçirilm si bar d AR N PX-n,n 14 sayl, c zaç km mü ssis nin t qdimat, t min edilm i , m hkum XXXnun ç kilm mi qalan c zas,n,n 03 (üç) ilini ç km si üçün h bsxana rejimin keçirilm si q rara al,nm, d,r.

Q rardan naraz, qalan m hkum XXX apellyasiya ikay ti ver r k, Bak, h ri Qarada Rayon M hk m sinin 19 mart 2015-c, il tarixli 7(002)-137/15 sayl, q rar,n, l v edilm sini xahi etmi dir.

M hkum XXX apellyasiya ikay tini onunla sasland,rm, d,r ki, m hk m nin q rar, dal tsiz v sass,zd,r. Bel ki, mü ssis nin verdiyi t qdimatda göst rilir ki, guya o, AR N PX-n,n 14 sayl, c zaç km mü ssis sin g ldiyi günd n özünü m nfi xarakterli bir m hkum kimi göst rmi dir. O, AR N PX-n,n 14 sayl, c zaç km mü ssis sin 18 yanvar 2014-cü il tarixd köçürülmü v ona ilk t nbeh t dbiri 27.07.2014-cü il tarixind t tbiq edilm i dir. Mü ssis d oldu u 06 aydan çox müdd td heç bir x b rdarl,q almam, d,r. Heç bir cinay t tör tm diyi üçün heç vaxt da özünü cinay tkar hesab etm y r k, ksin , xalq,m,z,n qan,n, sümür n cinay tkarlar, if a etm y çal, m, d,r. Bu gün kimi gördüyü, rastla d, , qanunsuzluqlara göz yummam, , yeyinti, hallar,, rü v txorluq, zorak,l,q, v zif d n sui-istifad hallar,na rast g ldikd is öz etiraz,n, bildirmi v bu da kiml rins xo una g lm y r k, ona qar , q r zli mövqe s rgil nmi dir.

M hk m iclas,nda i tirak ed n m hkum XXX v onun müdafi çisi Hüseyin Yav r C f r o lu m hk m kollegiyas,na apellyasiya ikay tinin d lill rin uy un izahat ver r k, Bak, h ri Qarada Rayon M hk m sinin 19 mart 2015-ci il tarixli, 7(002)-137/15 sayl, q rar,n, l v edilm sini xahi etmi l r.

M hk m iclas,nda i tirak ed n prokuror Az rbaycan Respublikas, Ba Prokurorlu unun dövl t ittiham,n,n müdafi si üzr idar nin prokuroru R sul Elçin o lu Abbasov m hk m kollegiyas,na izahat,nda apellyasiya ikay tinin t min edilm m sini, Bak, h ri Qarada Rayon M hk m sinin 19 mart 2015-ci il tarixli, 7(002)-137/15 sayl, q rar,n,n is d yi dirilm d n saxlan,lmas,n, xahi etmi dir.

M hk m kollegiyas,, t qdim edilm i materiallar,, m hkumun xsi i ini v AR N PX-n,n 14 sayl, C zaç km Mü ssis sinin mülahiz sini ara d,r,b, apellyasiya ikay tinin d lill rini müzakir ed r k, apellyasiya ikay tinin t min edilm si bar d m hkumun v onun müdafi çisinin, apellyasiya ikay tinin t min edilm m si haqq,nda prokurorun ç,x, lar,n, dinl y r k hesab edir ki, apellyasiya ikay ti t min olunmadan, Bak, h ri Qarada Rayon M hk m sinin 19 mart 2015-ci il tarixli, 7(002)-137/15 sayl, q rar, is d yi dirilm d n saxlan,lmal,d,r.

Bel ki, Azərbaycan Respublikası, Cəzalar, nəcəz, Məcəlləsinin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrumetmə növündə cəza məhkum olunmuş xüsusi istisna olmaqla, davranışından və məyus münasibətindən asılı olaraq məhkumlar cəza məhsisəsinin bir növündən digərinə keçirilə bilər.

Həmin Məcəllənin 70.4.3-cü maddəsinin tələbinə əsasən ümumi, ciddi və xüsusi rejimli cəza məhsisəsinin üç ildən çox olmayan müddətə həbsdən keçirilə bilər.

Qeyd olunan Məcəllənin 70.5-ci maddəsinə görə, cəza məhsisəsinin növünün dəyişdirilməsi məhkum tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası, nəcəz, Məcəlləsinin 108.1.7.-ci maddəsinə göstərilir ki, məhkumun il rində üç dəfədən çox tənbəh edilməsi cəza, nə icras, qaydalar, nə qəzəli pozulması, hesab edilir.

materiallar, nədən görünür ki, XXX Lənkəran Ağır Cinayət Məhkəməsinin 05 aprel 2013-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası, nə CM-nin 228.1, 233, 283.1, 315.2, 324-cü maddələri, AR CM-nin 66.3-cü maddələri ilə təqsirli bilinib, 8 (səkkiz) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkum XXX-nun cəza məhsisəsinin vəli 09.09.2012-ci il tarixdə hesablanmışdır, d. r. Cəza, nə sonu 09.09.2020-c, il tarixə məyus edilmişdir. O, Azərbaycan Respublikası, dliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı Cəza məhsisəsinin 18 yanvar 2014-cü il tarixdə gətirilmişdir.

Həmin məhsisənin müdiriyyəti öz mülahizəsinə göstərməmişdir ki, məhkum XXX AR N PX-nin 14 saylı cəza məhsisəsinin 18 yanvar 2014-cü il tarixdə 03 saylı istintaq təcridxanasından köçürülmüşdür. Məhsisəyə köçürüldüyü gündən özünü mənfəə xarakteri bir məhkum kimi göstərməmişdir. Tərəfdiyi cinayət məlinə etiraf etməmiş və məlinə peşmançılıq hisləri keçirməmiş, məyus münasibət mənfəədir, məhsisə də aparılan təmir, tikinti, abadlıq işlərində iştirak etməkdən qəti surətdə imtina edir, məyus müsbət münasibət göstərməmə məksullara qarşı qəzəli oldu unu biruz verir, xasiyyətcə özündən razı, çəlin və inadçılıq, r, məhsisə məksullarına qarşı qəzəlidir, bərsində məhkəmə tərəfindən çəxarçılıq, hökm və qərarlarla razılaşma, r, səs, zəhərsə oldu unu iddia edir bunlara görə və həcmin cəza, nə çəksilməsi qaydalar, nə müntəzəm olaraq pozdu unu görə bərsində ağıdakı tənbəh tədbirləri tətbiiq edilmişdir: 01) 07.11.2013-cü il tarixdə B T-d saxlanılarkən kamerada dini mərsiyəli rəxumu və tutulan iradlara məhəl qoymad, , üçün ötmə təəlan edilmişdir. 02) 27.07.2013-cü il tarixdə axam öyətö siqnalından sonra yatmayaraq digər məksullar, nə istirahət məneçilik tərəfdiyi üçün 12 gün müddətində CT-nə təcrid edilmişdir. 3) 09.08.2014-cü il tarixdə bir qrup məksumu traf, nə toplayaraq dini dəvəti qəz, dəran söhbətli rəpar, , üçün 06 gün müddətində CT-nə təcrid edilmişdir. 04) 15.08.2014-cü il tarixdə kamerada saxlandı, , zaman uca səslə qəzəraq digər kameralarla laq saxlama ağıhdərk, nəzarətçinin xidmətə aparması, nə məneçilik tərəfmi, tutulan iradlara məhəl qoymayaraq kobudluq etdiyini üçün təhmət əlan edilmişdir. 5) 16.08.2014-cü il tarixdə bir qrup məksumu traf, nə toplayaraq dini dəvəti qəz, dəran söhbətli r etdiyini görə növbətçi hissəyə dəvət

olunmuş, orada s s-küy salaraq kobudluq etmişdir. Onunla aparılan profilaktiki tədbirlərdən heç birini təcəzzüat, üçün 02 ay müddətində kamera tipli ota ataraq təcrid edilmişdir. 6) 26.12.2014-cü il tarixdə axtarış, baxış, tədbirlərinin keçirilməsinə maneçilik törətməsi, s s-küy salaraq digər məhkumları, niyyətini özünə cəlb etdiyini görə 15 gün müddətində CT-nə təcrid edilmişdir. 7) 10.01.2015-ci il tarixdə barəsində tətbiq edilmiş tədbirlərdən özü üçün təcəzzüat olmayaraq müəyin zaman, qeyri-qanuni tələbləri sürdüyünü görə 02 ay müddətində kamera tipli ota ataraq təcrid edilmişdir. Məhkum XXX rejim qaydaları, müntəzəm olaraq pozmaqda davam edir, çətin tərtib olunan məhkum kimi profilaktiki qeydiyyatı götürülmüdüür, islah yoluna qəddər qoymağa çalışmışdır.

məhsullarında olan məhkumun təxsişi indən görünür ki, XXX cəzaçkəndiyi müddətdə saxlama rejiminin tələblərini dəfəli birləşdirərək kobud surətdə pozduğunu görə tədbirlənmişdir, onunla aparılan fərdi tərtibləri, rejim profilaktiki söhbətlərdən təcəzzüat olmayaraq, rejim qaydaları, qəsdən sistemli olaraq pozmaqda davam edir, islah olunmadan imtina edir, digər məhkumları, islah olunmalarına mənfəət göstərir, müəssisədə mövcud saxlama rejiminin tələblərini zəiflətməyə çalışmışdır.

Məhkum kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq, XXX-nun törətdiyi cinayətlərinə münasibəti, cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, islah yoluna qəddər qoymamasını, nəzər olaraq onun çəkilmiş qalan cəzasını, 03 (üç) ilini çəkmək üçün həbsxanaya keçirilməsini məqsəduyğun hesab etmişdir.

Azərbaycan Respublikası, Cinayət-Prosesual Məcəlləsinin 514.1-ci maddəsinə əsasən cəzaçkəndə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçkəndə müəssisəsinə bəqə növ cəzaçkəndə müəssisəsinə keçirilməsi cinayət qanununun müddələri, müvafiq olaraq məhkumun rizisi və ya cəzaçkəndə müəssisəsinin təqdimatı, əsasən cəzaçkəndə müəssisəsinin mülahizəsini nəzərə alaraq, cəzanı çəkdiyi yer üzərində birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir.

Bəlliklən, məhkumun təxsişi indən ki məhsullar, cəzaçkəndə müəssisə tərəfindən verilmiş təqdimat, i məhsullar, il birlikdə ləqəli surətdə təhlil edilən məhkum kollegiyası, məhkumun tam islah olunmaması, qənaətinə gəlir hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı, Cəzaçkəndə Müəssisəsinin təqdimatını, təmin etməklə düzgün tərtib etmişdir.

Odur ki, məhkum kollegiyası, hesab edir ki, apellyasiya ikayəti təmin edilməli, Bak, həəri Qarada Rayon Məhkəməsinin 19 mart 2015-ci il tarixli, 7(002)-137/15 saylı, qərar, dəyişdirilmədən saxlanılmalıdır.

Göstərilən əsasən Azərbaycan Respublikası, CPM-nin 398.1.1, 410 və 514-cü maddələrini rəhbər tutaraq, məhkum

Q R A R A A L I R:

Bak, h rri Qarada Rayon M hk m sinin 19 mart 2015-ci il tarixli, 7(002)-137/15 sayl, q rar, d yi dirilm d n saxlan,ls,n.

Apellyasiya ikay ti t min edilm sin.

Q rar elan edildiyyi andan qanuni qüvv y minir.

Q rardan, Az rbaycan Respublikas, Cinay t-Prosessual M c ll sinin 410-cu madd sind göst ril n müdd t l rd , Az rbaycan Respublikas, Ali M hk m sin kassasiya ikay ti v ya kassasiya protesti veril bil r.

S drlik ed n

Vaqif Mursaqulov

Hakiml r

Mirpa a Hüseynov

H s n hm dov

S drlik ed n:

imza

Hakiml r:

imzalar

sli il düzdür:

S DRL K ED N

VAQ F MURSAQULOV